

FOLKLOR MOTİVLİ ƏSƏRLƏR ÖYRƏDİLƏRKƏN...

Cəmilia MƏHƏRRƏMOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

Gənclərimizi müasir mövzulu asərlərə təmin etməkla yanaşı yazıçılarımızı şifahi xalq ədəbiyyatı ilə bağlı mövzulara da müraciət etmişlər. Həmin mövzuda qələməni sınavın və bu sahədə özüne on uça verə adəbi heykəl qoyan sonatkarlarımızdan biri, əslində, birincisi M.Rzaquluzadədir.

Düzdür, Azərbaycanın maşhur şair və ədəblərindən Q.Zakir, S.Ə.Şirvani, A.Şaiq, A.Səhət, M.Ə.Sabir və başaları da xalq ədəbiyyatı mövzularından istifadə etməkə bir çox qeyniyi asərlər yaratmışlar. Lakin M.Rzaquluzadənin bu sahədə qazandığı müvəffəqiyət digərlərindən fərqlənir.

Xalq ədəbiyyatının ən yaxşı xüsusiyyətlərindən istifadə etməkə həmin mövzularla, xüsusun usaq və gənclər üçün asərlər yaratmaq bəyən bacarıq və yüksək istədən tələb edir.

Bu sahədə qələməni yoxlayan M.Rzaquluzada hələ 1948-ci ilde "Kitabi-Dədə Qorqud" mövzuları ilə səsənəşən üç hekayə yazmışdır. Onları "El güci" (Bakı, Uşaqnəşr, 1948) adı altında oxuculara təqdim etmişdir. Bu dəstənlarda xalqın öz azadlıq və istiqaliyyəti uğradıktı mühərrizi torənnüm olunur. Özüնün arzu etdiyi mərdlik, casarət, məhkəm və sarsılmaz iradə, fədakarlıq, sədəqət kimi ən yaxşı və nəcib insanı sıfətlər vəsətildilə ümumiləşdirilir.

M.Rzaquluzada də bu yolla gedərək həmin dəstəndə irəli sürürlən fikirlər əsasından çıxış edir, yeni formada yaratdığı surətlərdə yeni müsbət sıfətlər

görməyə çalışır.

"El güci" kitabında hekayeler ("Ana ürəyi-dag çiçəyi", "El güci" və "Dəli Ozan") "Dədə-Qorqud" dəstənlərinin nüäsisi dələ tərcüməsi, nə də təqibindən ibarət deyildir. Burada müellif nəşriyyatın tapşırığı ilə, həmin dəstənlərdəki mövzuya və məzmundan istifadə edərək həm asas məfkura, həm də adəbi növ etibarı ilə yenil hekayələr yazılmışdır.

Bu hekayələrdəki başlıca hadisələr və qəhrəmanlar dəstənlərdəki hadisə və qəhrəmanlar olmaqla bərabər, onlar xeyli dəyişdirilmiş, hadisə və qəhrəmanların səviyyələrinin ictimiət kök və səbəbələri düzgün göstərilmişdir. Məlum olduğunu kimi, dəstənlərdə və o cümlədən "Dədə-Qorqud"da keçmiş həyat və qəhrəmanlar ümumiləşdirilmiş bir halda idealləşdirilir.

Hekayələrdə isə, bunlar müəyyənləşdirilmiş və müsbət cəhətlərlə yanaşı o zamankı həyat və qəhrəmanların mənfi cəhətləri də göstərilmişdir. Məsələn, "Ana ürəyi-dag çiçəyi" hekayəsində Dirsa xanın xasiyət və rəftərindəki kobudluq, iradəsizlik, yasaşublaşımın fitnəkarlığı, riyakarlığı, xalqı soyub talaşmaq arzuları və düşmənlərə satqılığının, xanın bütün bunlardan xəbərsiz olub şəxsi həyatına qapınır qalması kimi mənfi cəhətlər xeyli qabarıq və aydın verilmişdir.

"El güci" hekayəsində Qazan xanın xudpəsəndiliyi, sarhəddi qorumaq kimi müümən vəzifəsinin unudub şəxsi kefinə qapılması, ölkə və xalqın mənafeyi,

düşmən üzərində el gücüne dayanıb hücum etməyi tələb etdiyi halda, onun şəxsi şöhrətpərstiliyi xatirinə xalqdan üz döndərməsi, ətrafdakı bəylərin kor-koran itaṭkarlığı və xana yaltaqlanmaları təsvir edilmişdir.

"Dəli Ozan" hekayəsində də xanlarla rın və bəylər el qayıısından uzaq, öz şəxsi həyatları ilə yaşamları, Qoçerin bəylər-xanlar arasında haqsızlıqları, azad sevgiya mane olan milli qadağaları görüb onlardan üz cəvirməsi, bəyləkden al çəkməsi, Şökülu Məlik və yalançı rəhiblərin "məcüz" ətrafindakı fırıldaqları, Beyrək və yoldaşlarının köləliyə qarşı mübarizələri və s. bu kimi həllər hekayələrdə təsvir olunan dövrün ictimiəti ziddiyətələrini göstərən cəhətlərdir. Beləliklə, hekayələrdə keçmiş və keçmiş qəhrəmanları ideallaşdırma hələ ortadan qaldırılmış və həm o dövrün həyatı, həm də qəhrəman və s. iştirakçılarının səciyyə və xasiyyətləri nöqsanları ilə birlikdə təsvir edilmişdir.

Yazığının "Ana ürəyi-dag çiçəyi" əsəri "Dədə-Qorqud" dəstənlərinin ilk boyu onun "Dirşoxan oğlu Buğac"ın motivləri əsasında yaranmışdır. Əsər həmin boyun eyni olmasa da, həmin hadisələrdən o qədər də fərqləndirilməmişdir.

Bu əsər yeddi hissədən ibarətdir: 1. İgidin adı. 2. Çugul. 3. Öv. 4. Ana ürəyi-dag çiçəyi. 5. Çapar. 6. Ata sevgisi. 7. Canacan, qanaqan.

Birinci hissədə (İgidin adı) göstərilir ki, yaz gəlib, El dədə-baba adətinə bayram edir. Xanlar xanı Bayandır xan bayram şənliyi qurmuş, yurdunun bütün ığidlərini başına toplamışdır. Onlar gömgöy otlarla döşənmış atlas kimi meydanda öz güclərini sınayan ığidlərə

tamaşa edirlər. Bu zaman xanın doqquz-ya qarşılıq tövlədə bəsləmiş bugasını altı naşır zənciri bağlayıb meydana çıxarırlar. Buğanı özü kimi başqa bir buğa ilə döyüdürmək istyayırlar. Lakin vəhşiləşmiş buğa dərtb zənciri qırır və al-əlvən geyimini qız-galının üzərinə hücum çökür. Hərəq qorxub bir tərəf qırçır. Bu zaman 14-15 yaşlarında olan bir oğlan buganın üstüna atılıb onun buynuzlarından yapışır və döyüşərk buganı yixib kasır. Oğlunu Xanın hüzuruna çağırırlar. Xan onun adını sorur. O, hələlik ad almadığını, hər yerdə Dirşa xan oğlu deyə çağırıldınu söyləyir.

Xanın göstərişi ilə ozanlar ozanı Dədə Qorqud galib qopuzunu sinəsinə basır:

... Ad almağa haqq qazandi oğlun
bu gün,

Qızlart qoydu çıçaklılarından başına tac.
Buğac yixdi – mən qoydum – Buğac
deyə oxuyaraq oğluna Buğac verir.

Əsərin "Çugul" adlanan ikinci hissəsində göstərilir ki, Dirşa xanın yasavalı başçısı Qaragünə çox narahatdır. Çünkü ovallar Dirşa xanın övladı olmadığı üçün yasavalı başçısı xan övləndən sonra onun yerinə keçmiş xülyası ilə yaşıyordu. Elə ki, xanın övladı dünyaya gəldi, Qaragünən hələ daha pərişan oldu. Lakin fikirəldə ki, övladı vəxṭa qədər öz əcəli ilə aradan çıxmasa, bir yol tapıb aradan götürmək olar. Ancaq bu gündüzi bayramda Dirşa xanın olğulunun qəhrəmanlıq göstərili Buğac adı almış yasavalı başçısının canına sönəməz bir qorxu salır. Ona görə də Buğac aradan götürmək üçün yollar axtarır. Bunun üçün Dirşa xanla oğlu Buğac arasına nifaq salaraq atanı oğul qatilinə çevirir. Ova gedərən Dirşa xan oğlunu arxadan oxla vurur,

lakin oğlu ölmür. Anası Anaxatun oğlunu ana südü ilə dağ çıxayından hazırlanmış məlhmələ sağaldır. Buğacın yarısı sağaldıqdan müddətdə yasavul başçısı Dırşa xanın atraf almışa olalarını kosarak ona saraydan çıxmaya imkan vermir. Xanın zəifliyini görən Qarağuna əşr torpaqları ilə birlikdə xanın var-yoxunu talaşaya yola düşürür. Onlar xanı da əsir edib özləri ilə birlikdə aparırlar. Buğac atası ilə görüşmək üçün anasına çox yarlıvar. O, başa düşür ki, atası ona heç vaxt qasd eðə bilməz, o, aralıqda hansısa fitnakın oldugu qanatına galır və mütləq atası ilə görüşüb hadisəni aşdırmaq isteyir.

Onlar atasının sarayına gələndə yurdunu talmış, atasını aparlılmış görürler. O, başına topladığı qırx iğidə yasavul başçılarının getdiyi torşarı öyrənib onların arxasına düşürər və gölət atısını ağaca sarılmış, quldurları isə sörxə görürler. Buğac atasını açıb boynuna sərlər. Yasavul başçısını isə atasının yerinə ağaca saryırlar. Qırx iğidin yayından qopan ox bir anda xaini çinarnın gövdəsinə mismarlayır. Buğac yasavul başçısına kömək edən xain qaçqları öldürməyib buraxır ve deyir:

- Sizin günahınız ondan böyük, ecazanız ondan ağırdır, siz özüm azdır. Siz miskin qullar, yurdusuz-yuvəsiz sərkədanlar kimi yaşamalı, bizim səadətimizi, yurumuzun-elimizin cah-calalını götür gündə yüz dəfə ölməlisiniz!..

Buğac səli ilə uzaqları, üzərinə qara buludlar çökmüş yad torpaqlarını göstərib olara edir:

- Gedin, bütün yaðllara-yaðıllara, bütün cahana bildirin ki, bizim elda can deyənə-can deyərlər, qan-deyənə - qan.

Mülliñin Buğacın dili ilə dediyi bu sözlər və ifadələr bu gün də müasir səslərin və vətənini sevən öğulları torpağın, yurdun müdafiəsinə çağırır. Buğacın qoruduğu torpaq bu gün şəhid qanı ilə sulanıb, keçmiş Kərbəla çöllərinə bənzəyan idiki Azərbaycan torpaqlarıdır. Bu gün da həmin torpaqlar, həmin çillər, həmin dağlar, düşmənlər də həmin düşmənlərin nəvə və nəticələridir.

Mülliñ "El güçü" hekayesini "Kitabi-Dədə Qorqud" dastanlarının "Qazan bayın oğlu Uruz bayın düstəq olduğu boy" uasitəsində onun motivlərinin təsiri altında yazmışdır. Əsər təbiətin təsviri ilə başlayır. Təbiətin təsvirində yaxşı ustalık nümayiş etdirərək hadisələrin qorxunca və ölüm-itmili olmasına təbiətin durumu ilə bağlayır.

"Səhəri həmişə şəraqləq civilti və cəh-cəhləri ilə qarşılıyan meşə nağməkarları səsmuş, yalnız oradan-buradan gecə quşlarının iniliyiyo bənzər ulamaları eşidilirdi. Meşədən həmişə ürəkaçan atılı rayihə avazına rütubəti çöküntü qoxusu gəldirdi."

Bu parçadan aydın olur ki, sevinclə hadisələrdən artıq söhbət gedə bilməz. Cənubi səhəri cəh-cəhlərlə qarşılıyan meşə quşlarını iniliyiyo bənzər səsleri ilə ruhuna bir matəm sükütu gotırıb gecə quşları avaz etmişdir. Meşənin ürəkaçan rayihəsi isə çöküntü qoxusu ilə avaz edilmişdir. Elə hadisələr də bu cür davam edir.

Qazan xan gecə qorxulu yuxular görür. Hövlənk ayağa qalxıb gördüyü yuxularını tövsiyəndən qurtarmaq isteyir. Bunun üçün o, yuxusunu məsləhətgüzərə damşır. Məsləhətgüzər yuxunu xeyrliyə yozsa da, xana yurdandan uzaqlaşmamağı

məsləhət görür. Lakin Qazan xan ova çıxmış üçün dostlarına verdiyi sözden qaça bilmir və səhərəsi gün yoldaşlarını başına toplayıb ova çıxır. Bunday xəbar tutan düşmən xanın yurduna hücum edib onun var-yoxunu talan edir. Bütün qiyəmli varidinə toplayıb xatunu Burlaxtan və oğlu Uruz ilə birlikdə aparırlar.

Düşmənlər Qazanın sürüllərini da aparmaq fikrinə düşürər və sürürlər yatan yatağı hücuma keçirlər. Lakin çox çalışıb-vurussalar da, bir şey alda edə bilmirlər. Qaraca çoban iki qardaş və dostları ilə birlikdə düşmən dəstəsinin məhv edirlər. Məhv olacaqlarını görün bir neçə düşmən atlısi güclü qəcib canlarını qurtarırlar. Bu döyüldə çoxlu dostunu və iki qardaşını itirən Qaraca çoban sarsılır. Cənubi o, düşmən dəstəsini məhv etmiş, xanın sürüllərini düşmən cay-nağındaqıntı qurtarmışdır.

Qazan xan ovdan qayıdandan sonra evini talmış, xatını və oğlunu əsir aparılmış görür. O, bunun üçün Qaraca çobanı qınayaraq ona "Çoban-çolqu savası belə olur" - deyir.

Coban bu sözdən sarsılaraq dəstələrinin evlərinə görəndir, özü isə bir neçə yoldaşı ilə bərabər qoyun yatağına gölib qazma dama girir. Yoldaşları onun yaralarına məlhmə çəkib saryırlar və Qaraca çobanın vuruşda şəhid olan bir qardaşının yatağına girib yataqmışdır.

Qazan isə xatını və oğlunu azad etmək üçün düşmən dəstəsinin arxasına gedir. Qaraca çoban onunla getmək istədiyini bildirər də, xan onuna razılışdır. Qaraca çobanın ona köməyini özü üçün tohqır sayır.

Qazanın dəstəsinin kiçik olduğunu görən məsləhətgüzər onun düşmənlə

döyüsdə məğlub olacağını başa düşür və Qaraca çobanı da köməyə göndərmək üçün gecyari ağıla galır. O, çobanla danışır onun incikliyini umutdur və deyir ki: "Son Qazan xandan incimisən, xalqdan, eldən yox. Əgər Qazan xan məğlub olsa, düşmən bundan ruhanlar yenidən bizim yurdu, vətəni tapdağı çevirir, oğul usaginiñ əsir aparır. El yoluñunda, vətən yolunda şəxsi inciklikləri araya gatırmak vətəna xayanat deməkdir.

Qaraca çoban məsləhətgüzərinin məsləhətlərinə qulq asılı şəxsi incikliyini undur və dağın döşəndəki tonqala xalvalı növü tökürl. Tonqaldan alıhdırğı maşşəli üç dəfə yelləyir. Qonşu tapşılardan da maşşəllər ona cavab verilir. Bir anda dəstə üzvləri bir yero toplanır. Onlar Qazan xanın arxasına yola düşürül.

Qazan xan düşmən yurduna yaxınlaşır. Zülüm gecə olduğu üçün o, döyüşə girməyi hava işğalşanına saxlayır. Bunun üçün o, dəstəsi ilə sürətlə axıb keçən, keçilənisi çatın olan çayın kənarında gecələyir. Qazan xan sanki birdən özünü görür. Düşmənlə döyüsdə qalb golşinasına onda daxili bir şübhə oyalar. Lakin o bunu bürüra vermir. Qaraca çoban geri qaytardığına görə peşman olur. Aneç bir tərəfdən də bu köməyin onun şorfinin ləkə gətirəcəyini fikirləşib sakitləşir. Səhər alatorunda Qazan xan atın üstüne sıçrayır. Yoldaşları da onun arxasına atlamlar. Onlar bu qorxuncu çayın "quşkeçməz" yerdən suya girirlər.

Atilar çayı keçən kimi düşmən dəstəsi ilə qarşılışır. Düşmən Qazan xanın dəstəsinin kiçik, özlərinin də döyüş paltaşında olmadıqlarını görüb şübhələnlərlər. Elə başa düşürər ki, qoşun arxa da dayanır. Bu kiçik dəstəni isə onları

aldatmaq üçün irəli göndəribilər.

Lakin düşmən dəstəsi bir anda hücum keçib Qazan xanın dəstəsinə məhv etməyə çalışır. Xanın dəstəsi nə qədər ürkələr vuruşalar da, düşmən dəstəsinə qalıb gəlməkdə çətinlik çəkirlər. Bu vaxt düşmənin atlığı ox Qazan xanın qasını yaraları. Qan onun gözlərinə dolur. Bayalar xanı qorumaq üçün onun başına toplaşır. Hər tərəfdən onların düşmən oxları yığıncağa başlayırlar. Xanın möğlülüyü amı yaxinlaşmaga başlayır. Bayalar olmayı möğlub olmadan üstün tutaraq son damla qanlarına qədər düşyüşməyə söz verirlər.

Bir anda uzaq göy gurlutusunu, nəhəng donuz dalğalarının uğultusunu andırın qorxunç döyüşnidəri eşidilir:

- Vurhəy, vurhəf..

Birdən aşağıdan çay sarıdır, qıpçıqların seyrilmiş cərgələri pozulur. Bir neçə atlı şimşək sürəti ilə xanı və bayları həlqaya almış düşmənlərin üzərinə sıçırıv. Qaraca çoban qabağından qapcan düşmən başçısını komandlı tutur. Qazan xan isə qanlı gözlərini və yaralı qollarını zorla açıb çobanı bağına basaraq qışdırır:

- Var ol, oğul çoban!

Qaraca çoban isə o işi igidlərini seyr edə-edə gur səsəh cavab verir:

- Var olsun el güü.

Yazıcı qui bə asırının adını elo Qaraca çobanın Qazan xana verdiyi cavabından götürür. Osarda voton sevgisi, yurd sevgisi, qadına hörmət hissələri önlənən göstərilir. Burada şoxsü maraqlar ümumi maraqlara qurban verilərək hər şey ümumi monşeyin hollino yönləndirilir.

Ösərin dili çox sadə olsa da, bəzən "Dədə-Qorqud" dəstəsinin dilində işlənən söz və cümlələrdən də istifadə edilir.

Məsələn:

- Hey bəylər, ağalar, yatmaqdən yanınız çıxarı, durmaqdə belimiz qu-rudu...

Osarda qoca sözü, aqsaqqal sözü müqəddəs sayılır. Qoca və müdrikələrin üümütləşdirilmiş surəti olan qoca məsləhətgüzər bunların tipik obrazıdır. Qoca məsləhətgüzər hər bir sözünə diqqətlə ulqal asılır, onun hər bir sözü qanın kimi qəbul edilir.

Osardakı Qaraca çoban surəti tarixi folklor əsərlərindən bəlli olan çoban surətindən fərqlənir. Nağıl və dəstənərdə verilən çoban surətləri ümidi evi olmaları, yolçuların ac qarınını doyurmaları, ağı ilə qoxularına nümunə olmaqları ilə fərqləndiyi halda burada Qaraca çoban qəhrəman kimi verilir. O, məqrur, qorxmaz, etibarlı, cəsür olmaqla yanaşı, həm də qadına hörmət etmək, votanın darayağında bütün umu-küsələri bir kənara qoymağı bacaranı insandır.

Yazıcıqui "Kitabi-Dədə Qorqud" boylarının motivləri əsasında yazdığı üçüncü əsəri "Dəli Ozan" adlanır. Bu hekayə "Bəyburunan oğlu Bamsu Beyrək boyu"nun mazmunu ilə bağlı şəkildə yazılmışdır. Osarda verilən hadisələr boydakı hadisələrin eyni olmasına da, ondan o qədər da fərqli deyildir.

Osarda təsvir olunur ki, Beyrək yoldaşları ilə ova çıxır. O, bir ceyranın dalına düşüb onu qovur. Bir qədr qovduqdan sonra on nohayat ceyranı kəmənd ilə tutur. Bu zaman bir sis:

- Hey, oğlan, bizim ovlağın ceyranından bizo da pay düşür.

Beyrək:

- Hamisə sizə qurbəndir, ana! – deyo hörmətlə cavab verir.

Qadın heç bir söz deməyib cədriə

qayıdır. Beyrək isə ceyranı orada qoyub ata minmak istəyindən arxadan bir at kişiñətisi eñlidir, dönüb baxanda qıraq geyinmiş, üzü niqablı, özü yaraqlı, zərif əndamlı, uca boylu bir gencin qara atı yedəkləyib ona doğru gəldiyini görür. Gənc ona həlqəni yetişir və deyir:

- Qoc igid, bizim ovlağda ceyran ovlayıb biza hünərnər göstərisən?! Biz də sizin kimi o etməyi bacarıq, oyu belə almadıq biza yaranızzas. Gal soninə yaraşaq, kim üstün gəlösən və onun olsun. Onlar əvvəlcə atlarını yarışdırırlar. Sonda Beyrəyin atı ölürt. Keçirlər ox atmaq yarışına. Ox atmaqdə da Beyrək irəli çıxır.

Son yarışda onlar güclərini sınamaq istayırlar. Buna görə də onlar gülləşməyə başlayırlar. Bu anda gəncin sərpüşü niqabla qarışq Beyrəyin qoltuluğunda qalır. Özü isə sıyrılıb kənarə çıxır. Onun qız olduğu yalanlaşdır. Qısa tanışlıqdan sonra malum olur ki, Baybecan bayın qızı Banuçiçəkdir. Doğrudan Beyrək Banuçiçəyi göz gözlərini tənəyir. Onlar əvvəller bir-biri ilə çox görüşmüştərlər. Cənki bir gün Xanlar xanı Bayandur xanın qonaqlığında Baybura bay ilə Baybecan bay söz qoymuşdular ki, birinin oğlu, birinin qızı olsa, bunları bir-birinə "beşik kərtmə yavuqlu" etsinlər. Beyrəkla Banuçiçək anadan olanda hər iki torəf şadlıqla bir daha təsdiq etmişdir. Onlar yeddi-səkkiz yaşlarında qədər bir yerde deyib-gülüb oynamışdır. Banuçiçəyin atası Baybecan bay löündən sonra oğlu Qoçar ilə işqəbi qazanmış, hamı ilə, o cümlədən Beyrəyin atası Baybura bayın ailəsi ilə də əlaqəsini kaşmışdır.

Lakin uzun müddət qəddarlıqla məşğul olmuş Şökülü Məlik indi də istədiyi adamı oğurlayıb, həmin qoşrdə onlara min cür işgəncə verərək istədiklərinə nail olmağa çalışırı.

Beyrək də onların qurbanlarından biri idi. Bunun sabəbi o idi ki, vaxtilə Şökülü Məlik Baybecan bayın ölümündən sonra oğlu Qoçarın böylükdən və var dövlətdən ol çəkdiyini, hər seyin Banu-

buradaca barmağındakı üzüyü çıxarıb Banuçiçəyin barmağına taxır:

- Ortamızda qoy nişan olsun, xan qızı! – deyir.

Beyrək geriye qayıdır, məsələni üstürtüli şəkildə atasına başa salır. Atası aqsaqqallarla məsləhətləşib Dədə Qorqudu qızı elçi göndərir. Dədə Qorqud Banuçiçəyin qardaşı. Qoçar ilə razılışdır toyu başlayırlar. Yeddi gün, yeddi gecə davam edən toyun son günü Beyrək dostları ilə ox atmış, atミニm və coxlu çoxvan oynamışdır və bunun üçün də qox yorulub, ağır yuxuya getmişdir. Bu yorğunluqdan istifadə edən düşmənlər gecə Beyrəyin qadırına hücum edib onu üç yoldaşı ilə birlikdə bishudarı ilə yuxuya aparıblardı. Onların aparılmasından əlliəri olan adamlar o qədər də qox deyildi. Baybura bay yalnız sərhəd boyunda yaşayın, Şökülü Məlik deyilən xeyirə-sərə yaramaz, kimseyə yoxmuş bir nəşəndən şübhələnirdi.

Bu bayın oşlini-naslini də bilən yox idi. O, xeyli zaman olardı ki, başında qırx-əlli atıla ilə haradansı golib buralara çıxmış. Bayandur xana yalvarib-yaxararaq bir parça yer almış və bir qaya başında həm qəsrə, həm də kilsəyə bənzər bir qəsər tikdirib orada yaşayırı. O, özünü Bayandur xana Rıvət böylərindən birinin oğlu kimi təqdim etmişdi.

Lakin uzun müddət qəddarlıqla məşğul olmuş Şökülü Məlik indi də istədiyi adamı oğurlayıb, həmin qoşrdə onlara min cür işgəncə verərək istədiklərinə nail olmağa çalışırı.

Beyrək də onların qurbanlarından biri idi. Bunun sabəbi o idi ki, vaxtilə Şökülü Məlik Baybecan bayın ölümündən sonra oğlu Qoçarın böylükdən və var dövlətdən ol çəkdiyini, hər seyin Banu-

çığçaya qaldığını eşitmışdı. Bunun üçün də Banuçıçayı oğulluğa götürdüyü bir quldura almaqla var-dövlətə yiyələnmək istəyirdi.

Beyrək oğurlanandan sonra Qoçarı də oğurlayırlar. Beyrəyin çadırı ilə qoşa dayanan çadırında Banuçıçək tək yaşamağa başlayır. Bu zaman əlinə fürsət düşən Yalınçaq Banuçıçayı almaqla Baybecan bəyin var-dövlətinə sahib durmaq istəyir. Nə qədər çalışsa da, Banuçıçayı razi sala bilmir. Ən nəhayət, Banuçıçaya Beyrəyin qanlı köynəyini gətirib göstərərək onun öldüyünü təsdiq etmək istəyir və toya hazırlıq görməyə başlayırlar.

Beş illik əzablardan sonra Beyrək əsirlilikdən azad olub evə dönür və Banuçıçayın toyunun başlandığını eşidir. O, Banuçıçayı bu toya razi olub-olmadığını öyrənmək üçün bahalı bir qılınc verib aldığı atı yoldan ötən bir ozana verib əvəzində onun qopuzunu alır. Dəli Ozan adı ilə toy məclisinə gəlir və gəlini tərif edərək onun barmağındakı üzüyü görür. Başa düşür ki, bu toya Banuçıçək razılıq verməmişdir. Əgər o, toya razılıq versəydi, Beyrəyin o zaman ona verdiyi üzüyü barmağından çıxarıb yerinə başqasını taxardı.

Beyrək qopuzu çalıb oxuya-oxuya müəyyən işarələrlə özünü tanıtmaq istəyir. Və sonda:

Ozan diyər – Yalınçağa ar olsun!

Beyrək diyər – Banuçıçək var olsun!

Deyəndə Banuçıçək ürkəkdən qopan yaniqli bir səsə:

-Beyrək! – deyə onun boynuna sarılır.

Beyrəklə birlikdə Banuçıçək Qazan xanın hüzuruna gəlirlər. Qazan xan onların toyunu etmək istəsə də, Beyrək buna razi olmur. O, gedib dostlarını və Qoçarı də düşmən zülmündən azad edib geri qayıdır. Banuçıçək Beyrəklə uca bir qayanın başında dayanıb məhbəbat, dostluq və sədaqət nəgməsi oxuyurlar.

Əsər bir çox cəhətdən diqqətəlayiqdir. Bu mövzu “Dədə-Qorqud” boyalarından götürülmüş olsa da, yazıçı tərəfindən müasirləşdirilmiş və bu günümüzün hadisələri ilə əlaqələndirilmişdir. Məsələn: hekayədə Şöklü Məlik haqqında verilən məlumatda, onun haradansa 30-40 atlı ilə bura gəlib yerləşdiyi göstərilir. Digər tərəfdən isə onlar Qoçərlə danışanda Qoçər onların dilini başa düşmür və s.

Əsərin 1948-ci ildə nəşr edilməsinə baxmayaraq, müəllif hələ o vaxt ermənilərin Azərbaycan torpağına sonradan gəldiklərini bədii detallarla göstərmək istəmiş, onların bizim xalqa düşmən kəsildiyini oxucularına təlqin etməyə çalışmışdır.

Bəli, əsərdə göstərilən hadisələrlə xalqımızın həyatında son zamanlar baş verən hadisələr səsləşməkdədir və eynilik davam edir. Deməli, Azərbaycan xalqının illər boyu biza qənim kəsilən ermənilərdən həmişə hiylə, ölüm, qarşısından, onların ac gözləri hesabına torpaqlarının xeyli hissəsi ilə vidalaşmalıdır.